

ERMƏNİ FAŞİZMİ

VƏ AZƏRBAYCANIN HAQQ SAVAŞI

Ermənistən silahlı qüvvələri tərəfin-dən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf bölgələrin işgalini regional sülh və təhlükəsizlik üçün real təhdid olaraq qalmaqdadır.

Təessüflər olsun ki, işgalçi qüvvələrin Azərbaycan ərazilərindən tam və qeyd-sərtsiz çıxarılmışını tələb edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü il tarixli, 822, 853, 874 və 884 sayılı qətnamələri hələ de kağız üzərində qalmaqdadır. Bu qətnamələrdə Azərbaycana qarşı həyata keçirilən təcavüzkar addımlar qınanılır, münəqışə tərəfi olmayan mülki şəxslərin qorunmasının vacibliyi və ərazi əlde etmək üçün güc tətbiq edilməsinin vələrilməz olduğunu vurğulanır, Azərbaycanın ərazi bütövülüyü, suverenliyi beynəlxalq aləmdə tanınmış sərhədlərin toxunulmazlığı dəsteklenir.

Həmçinin Qoşulmama Hərəkatı, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Birliyi, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların mövcud münaqişə ilə bağlı çoxsaylı qətnamələr qəbul etməsinə rəğmən, Ermənistən tərəfi hələ de bu tələblərə etinəsiz və saymazına yanaşmaqdə davam edir.

1994-cü il may ayının 5-de Qırğızıstanın paytaxtı Bişkek şəhərində atəşkəs sazişinin imzalanmasına baxmayaraq, Ermənistən tərəfinin ne bu sazişə və ne de indiyedək nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən mövcud münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq öhdəliklərə əmel etmədiyinin və bu güne qədər de öz iyrənc fəaliyyətini davam etdirdiyinən şahidi oluruq.

Bələ ki, qəbul edilmiş beynəlxalq hüquq normalarına zidd olaraq Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən Azərbaycanın İşgal olunmuş ərazilərində təşkil olunmuş qondarma seçkiliyi, Ermənistən baş nazirinin de iştirakı ilə hərbi paradi, "and içmə" şousunu, qondarma parlamentin inzibati binasının qədim şəhərimiz olan Şuşaya köçürülməsinə, həmçinin Suriya və Livandan olan qacqınların qanunsuz meskunlaşdırılmasını və digər bu kimi məqsədyönlü fəaliyyətləri bu-na misal göstərmək olar.

Otuş ilə yaxın bir müddetdə Azərbaycan tərəfi problemin sülh yolu ilə həllinə çalışsa da, düşmən tərəfi hər dəfə danışılarda konkret addımlar atmaqdan yaxınlaşmış, müxtəlif bəhanelərlə status-kvonu saxlamağa çalışmışdır. Beynəlxalq təşkilatlar isə bu illə ərzində təcavüzkar Ermənistənə sanksiyalar tətbiq etmək, onları danışıqlar masasında real addımlar atmağa vadar etmək əvəzinə, demək olar ki, heç bir real iş görəməmişdir.

2016-cı ildə yaşanan Aprel döyüşlərindən sonra dövrə mütəmadi atəşkəsin pozulma halları olsa da son zamanlar bu təxribatlar daha geniş və intensiv hal almışdır.

Bələ ki, bu ilin iyulun 12-de Azərbaycan-Ermənistən dövlət

sərhədinin Tovuz istiqamətində Ermənistən silahlı qüvvələri tərəfindən məqsədyönlü şəkildə təxribat töredildi. Dövlət sərhəddizdə ağır hərbi texnikanın olmadığını nəzəre alan düşmən anında ağır artreibili ilə mövqelərimizə zərbələr endirmiş, nəticədə yüksək rütbəli hərbi qulluqçularımız şəhid olmuşdur. Ermənistən sərhəd bölgəsini intensiv raket atəşinə tutmasında məqsəd bu ərazilərdən keçən strateji əhəmiyyət kəsb edən beynəlxalq nəqliyyat və enerji infrastrukturunu məhv edərək mövcud dəhlizin qeyri-sabit, tehdid altında olduğunu iddia etməklə ölkəmizin götürdüyü beynəlxalq öhdəliklərə zərər vurmaq, beynəlxalq nüfuzuna xələl getirmək idi. Diger səbəblərdən biri isə ölkəmizin hücumu qarşılıq göstərməsinə təhrif etmək üçün qüvvələri münaqişəyə cəlb etmek, öz mənfur niyyətərinə nail olmaq idi. Lakin ordumuzun təcili və təxirəsalınmaz tədbirlər görməsi nəticəsində düşmən layiq olduğu cavabı alaraq, geri otuzduruldu və nəticədə düşmən mənfur məqsədine çata bilmedi.

Bir müddət sonra iyul təxribatının davamı olaraq avqust ayının 23-də respublikamızın Goranboy rayonu istiqamətindəki təmas xəttində Ermənistən silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat tərətməyə cəhd etdi. Azərbaycan silahlı qüvvələrinin bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində təxribatın qarşısı alındı, düşmən itki verərək geri çəkildi, təxribat qrupunun rəhbəri Ermənistən silahlı qüvvələrinin baş leytenantı Qurgen Alaverdyan isə zerərsizləşdirilərək ələ keçirildi. İstintaq tədbirləri nəticəsində sözügedən şəxs Ermənistən silahlı qüvvəlerinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının silahlı qüvvələrinin şəxsi heyətinə, hərbi infrastrukturaya, o cümlədən mülki əhaliyə qarşı terror aktları təretmək tapşırığı alındı, bir qrup Ermənistən hərbçisi ilə birlikdə Azərbaycan Ordusunun mövqelərinə basqın təşkil etmək niyyəti ilə hərəket etdiklərini etiraf etmişdir. Bu, işgalçi ölkənin Tovuz döyüşlərindən nəticə çıxarmadığının, öz möglubiyyətindən dərs almadığının göstəricisi idi.

Nehayət sentyabrın 27-de səher saat 6:00 radelerində düşmən növbəti defe iricəpli silahlardan, minaatanlardan, müxtəlif artilleriya qurğularından istifadə etməklə təmas xəttində yerləşən kəndlərimizə, hərbi mövqelərimizə geniş miyasi hückumlar təşkil etməyə başladı. Gənce, Mingəçevir şəhərlərdə mülki əhalinin yaşadığı məntəqələr hədəfə alınaraq uzaq ve yaxın menzilli artilleriya qurğularından raket atəşinə tutuldu. Nəticədə, mülki şəxslər arasında həlak olanlar və yaralananlar olmuş, çox sayıda dinc əhaliyə məxsus evlər dağdırılmış, təsərrüfatlara ciddi ziyan dəyməşdir.

Ermənistən ölkəmizə qarşı bu cür genişmiyasi hərbi əməliyyatlara başlaması dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasına, lazımı zə-

ruri tədbirlər görməsinə vadar etdi. Ali Baş Komandanının rəhbərliyi ilə dünyanın en güclü orduları sırasında yer alan qüdrətli Azərbaycan Ordusu beynəlxalq hüquq normaları çərçivəsində düşmənin növbəti aqressiyasının qarşısını almaqla yanaşı, bütün təmas xətti boyu əks-hükum əməliyyatları həyata keçirməyə başladı. Nəticədə qısa müddət ərzində düşmənin müdafiə xətti yanlaraq onlara məxsus yüzlərlə hərbi texnika və infrastruktur məhv edildi. Minlərlə canlı qüvvə itirən düşmən rəşadətli ordumuzun ağır zərbələrinə tab getirməyərək, hərbi texnika və silah-sursatı döyüş meydanında qoyaraq qaçmağ'a, on illərlə işgal etdiyi və nəzarətdə saxladığı mövqelərdən geri çəkilməye məcbur oldu. Nəticədə şəhəri ordumuz Tərtər, Füzuli və Cəbrayıl istiqamətində parlaq qələbələr qazanaraq onlara kəndi, Suqovuşan, Hadrut kimi qəsəbələri, bir sıra hərbi strateji əhəmiyyətli yüksəkkilikləri, Murovdəğ zirvəsini və Cəbrayıl şəhərini düşmən tapdağından azad etdi.

Azərbaycan Ordusu tərəfindən məhv olunan bu və digər vəsitiyələrin ümumi dəyəri isə yüz milyonlarla dollar səviyyəsində ölçülür. Bu isə Ermənistən kimi borc bataqlığında batan, zəif iqtisadiyyata, xarici ianələr hesabına formalasən bündəyə malik cılız ölkə üçün oldukça böyük və sağalmaz zərbədir. İllik məhsul istehsalı 12,9 milyard dollar, dövlət büdcəsi 3,3 milyard dollar, mövcud büdcəsindən de çox 6 milyarddan artıq xarici borcu olan, hərbi büdcəsi isə 600 milyon dollar səviyyəsində olan ölkə üçün bu itki qarşılıqlı qarşılıqlı məkmətsizdir.

Öz mənfur siyasetindən əl çəkməyən erməni tərəfi humanitar yardım adı ilə ölkəyə silah və sursat getirməkdə davam edir, hətta bunun üçün mülki aviasiya təyyarələrindən de istifadə edir. Bu isə 1944-cü ildə imzalanmış Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 4-cü maddəsinə kobud şəkildə pozulması deməkdir.

Eyni zamanda, canlı qüvvə sarıdan eziyyət çəkən düşmən xarici terrorçu qruplaşmaların üzvlərinin, muzdluların Azərbaycan Ordusuna qarşı döyüşmək məqsədilə işğal altındaki torpaqlarımıza göndərilməsini də təşkil etməkdər. Bu isə beynəlxalq hüquqa tamamilə zidd olmaqla, beynəlxalq təhlükəsizliyin pozulmasına şərait yaranan amillərindərdir.

Bütün bunlara rəğmən yüksək səviyyədə döyüş qabiliyyətinə malik Azərbaycan Ordusunun uğurlu əks-hükum əməliyyatları, cəbhə boyu üstünlüyü elə alması Ermənistəndə onşor da kövərək olan psixoloji-emosional durumu daha da ağırlaşdırıldı. Hərbi müstəvidə ciddi məglubiyyətə uğrayan düşmən acizliyin nümayisi kimi yaşayış məntəqələrimizi vurmaq, dinc insanları öldürmək lə öz təbəbirlərinə qisas almağa başladı.

Ermənistən silahlı qüvvələri Cənubi Qafqazın en böyük su elektrik stansiyasının yerleşdiyi



Coşqun Məmmədov,
AMEA Rəyasət Heyətinin
elmi katibi, Azərbaycan
Respublikası Milli Məclisinin
deputat koməkçisi

Mingəçevir şəhərinə və təmas xəttindən yüz km-dən artıq uzaq məsafədə yerləşən, beş yüz mindən çox əhalisi olan ölkəmizin ikinci böyük şəhəri Gəncəyə müvafiq beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş klasik bombaları atmağa başladı. Bu kimi təxribat xarakterli hərəkətləri tərətmək Ermənistən beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüququ kobud şəkildə pozdu.

Şəhəri, rəşadətli ordumuzun ağır və sağalmaz zərbələri öündə acizliyini görən düşmən, ənənəvi "məzəlum xalq" obrazına bürünərək, xarici havadarlarına yalvarmağa, onlardan imdad diləməyə başladı.

Nəhayət oktyabrın 10-da Rusiyanın vasitəciliyi ilə Moskvada keçirilən Azərbaycan və Ermənistən Xarici İşlər nazirlerinin görüşündə müvəqqəti humanitar atəşkəs barədə razılılaşma əldə olundu. Bu razılışma Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə humanist addım kimi, meyitlərin və əsirlərin təhvil verilməsini özündə əks etdirirdi.

Lakin humanitar atəşkəs barədə razılışma əldə olunmasından sonra ermənilər daha da az-ğınlaşaraq riyakar siyaset heyata keçirməklə humanitar əsaslarla müəyyən olunmuş atəşkəs rejimi pozdu. Bələ ki, 11 oktyabr gece saat 2 radələrində ağır dağdıcı effekte malik ballistik raket tətbiq etməklə cəbhə zonasından 100 km-dən artıq məsafədə yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncənin mərkəzindəki coxmənzilli yaşayış binalarını raket atəşinə tutdu.

Partlayış nəticəsində 5-i qadın olmaqla, 10 nəfer həlak oldu, aralarında uşaqlar da daxil olmaqla 34 nəfer yaralandı, həmçinin 10-dan artıq coxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəydə. Bu qəddar terror aktını tərətmək Ermənistən siyasi rehbərliyi təmsil etdikləri ölkənin terrorçu mahiyətini bir daha dünyaya nümayiş etdirmiş oldu.

Ümumilikdə isə indiyedək Ermənistən silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyalardan atəş-

tutmasa nəticəsində 43 mülki şəxs həyatını itmiş, 207 nəfər isə yaralanmışdır. Həmçinin 1185 ev, 148 mülki obyekt və 57 çoxmətbəti yaşayış binası yararsız vəziyyətə düşmüşdür.

Ermənistən silahlı qüvvələri tərəfindən Azərbaycanın ister Gəncə şəhərinin isterse də digər şəhər və kəndlərimizin dinc əhalisinin raket atəşinə tutulması hərbi cinayət kimi beynəlxalq humanitar hüququn fundamental norma və prinsiplərinin: 1949-cu il 12 avqust tarixli Cenevre Konvensiyasının və 1977-ci il iyun 8-də qəbul edilmiş Əlavə Protokolunun kobud şəkildə pozulması kimi hərbi əməliyyatlar zamanı mülki şəxslərin həyatını təhlükəyə atan hər hansı bir həcum və ya fəaliyyətini qadağan edən müdədələrinin pozulmasıdır. Gəncə şəhərində töredilən vəhşiliklər erməni terrorculuğunun növbəti təzahürü, ümumilikdə isə bəsəriyətə qarşı töredilən vəhşiliklər erməni terror aktı kimi insanlıq tarixində ləkə olaraq əbədi qalacaqdır.

Düşmənin son təxribatı göstərdi ki, Ermənistən atəşkəs rejimində əməl etmək niyyətində deyil və terrorçu fəaliyyətini atəşkəs dövründə de davam etdirməkdədir. Bu səbəbdən mülki vətəndaşların qətlini töredən Ermənistənə beynəlxalq səviyyədə təzyiqin göstərilməsi zəruridir. Həm beynəlxalq təşkilatlar, həm dönyanın aparıcı dövlətləri, eyni zamanda, region ölkələri Ermənistənə vəhşiliyinə qarşı sərt mövqə nümayiş etdirməli, terrorçu dövlətə qarşı ciddi və geniş sanksiyalar tətbiq etməlidir. Ən başlıcası isə Ermənistənən silahlandırılmasının qarşısı qəti şəkildə alınmalıdır.

Ermənistən ordusundan fərqli olaraq Azərbaycan Ordusu beynəlxalq hüququn bütün qanunlarını riyət edir və ister Dağlıq Qarabağda, isterse də Ermənistənən ərazilərində mülki obyektləri hədəfə alır. Cənab Prezident İlham Əliyevin de dediyi kimi, bu gün Azərbaycan Ordusu Gəncə və digər şəhər və kəndlərimizdə düşmən tərəfindən həlak olmuş mülki şəxslərin qisəsini xain düşməndən fərqli olaraq döyüş meydənında, ər meydənında işgalçi ordudan artıqlaması ilə alır. Biz heç vaxt mülki şəxslər mühərbiətə parfmamışq, bu gün də aparımir. Bu, Azərbaycanı Ermənistəndən fərqləndirən cəhətlərdən biridir.

Heç şübhəziz ki, ordumuzun bu parlaq qələbələrinin əsas səbəbi, cənab Prezident İlham Əliyev tərəfindən uzun illər ərzində yürüdürülen ordu quruculuğu, daxili və xarici siyasetdə atılan uğurlu addımlar təşkil edir. Əsir döyüş meydənında, isterse də siyasi arenada düşmən öz acı meğlubiyyətini dədir.

Xalqımız isə bu çətin, lakin şərfli günlərdə şəhəri və məğlubedilməz ordumuza öz dəstəyini ifadə edir, dövlət-xalq birliliyini, həmriyiliyini bütün dünyaya nümayiş etdirir. Ürəyi vətən sevgisi ilə alışış yanın on minlərlə xalqımızın vətənpərvər övladları şəhər qələbələr yazan ordumuza qatılmaq, torpaqlarımızı işğaldan azad etmək üçün könüllü olaraq hərbi qurumlara müraciət edirlər.

Ön cəhədən gələn şad xəbərlər hər bir Azərbaycan vətəndaşında torpaqlarımızın tezliklə işşaldən azad olunacağına olan inanıçı daha da artırır. İnanıq ki, bu Vətən mühərbiəsi vətənənəsi əsasında rəhbərliyi ilə Vətən mühərbiəsi aparan şəhəri ordumuz tezliklə zəfər çalaraq, üçrəngli şəhəri Azərbaycan bayrağımızı işğal altındakı bütün torpaqlarımızda dalğalandıracaqdır.